

1. Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:

- mühasibat uçotu haqqında qaydanın tələblərini;
- ✓ idarəetmənin tələblərini;
- istehlakçıların tələblərini
- təsisçilərin tələblərini
- MHBS-nin tələblərini;

2. Mütləq fərq üsulunun mahiyyəti nədir?

- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- ✓ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayməsi
- bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;

3. İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:

- xərc smetası;
- ✓ auditor arayışı;
- cari planlar;
- mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
- ilkin sənədlər;

4. Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır?

- ✓ mühasibat uçotu;
- normativ.
- biznes-plan;
- operativ uçot;
- proqnoz;

5. Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- iqtisadi nəzəriyyə;
- ✓ fəlsəfənin dərk etmə nəzəriyyəsi;
- müəssisənin iqtisadiyyatı;
- statistika
- mühasibat uçotu;

6. İqtisadi təhlil özündə əks etdirir:

- iqtisadi hal və poseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- ✓ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
- iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;

7. Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
- ✓ İstehsal daxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- doğru informasiyanın təqdim olunmasından
- digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
- müəssisənin biznes - planının tərtib olunmasından

8. Mühasibat balansı haqqında elm (statmologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- mühasibat uçotu
- ✓ təsərrüfat fəaliyyətinin təhlili
- operativ uçotu
- proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
- praktik audit

9. İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır :

- statistik uçot tarixi ilə
- ✓ mühasibat uçotu tarixi ilə
- istehsal münəibətləri tarixi ilə
- menecment tarixi ilə
- makroiqtisadiyyat tarixi ilə

10. Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil hansı tələbləri özündə əks etdirir?

- mühasibat uçotu haqqında qaydanın tələblərini;
- ✓ idarəetmənin tələblərini;
- istehlakçıların tələblərini;
- təsisçilərin tələblərini.
- MHBS-nin tələblərini;

11. Nisbi göstəricilərin təhlili nəyi xarakterizə edir?

- sahə üzrə şirkətlərin göstəricilərin müqayisəsini;
- ✓ hesabatın ayrı-ayrı maddələri arasında nisbəti;
- hesabatın öyrənilən maddəsinin ötən dövrün eyni göstəricisi ilə müqayisəsini;
- doğru cavab yoxdur.
- hesabatın ayrı-ayrı maddələrinin ümumi nəticəyə təsirini;

12. Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin təhlili:

- statistika, iqtisadi nəzəriyyə, mühasibat uçotu və maliyyə təhlili üzrə xüsusi biliklər sistemidir;
- ✓ iqtisadi proseslərin tədqiqi ilə əlaqədar xüsusi biliklər sistemidir;
- təşkilatlar arasında iqtisadi əlaqələrin tədqiqidir;
- təşkilatın fəaliyyətinin fasiləsizliyi ehtimalının tədqiqidir.
- istehlakçılar və şirkətlər haqqında elmdir;

13. Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar hansı tələblərə cavab verməlidir?

- operativlik
- ✓ əhəmiyyətlik;
- proqnozlaşdırma.
- doğru cavab yoxdur
- konfidensiallıq;

14. Mütləq fərq üsulunun mahiyyəti necə başa düşülür?

- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- ✓ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
- bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;

15. Mühasibat (maliyyə) hesabatı hansı uçot məlumatları əsasında formalaşdırılır?

- biznes-plan;
- ✓ mühasibat uçotu;
- proqnoz;
- normativ.

- operativ uçot;

16. Hansı elm iqtisadi təhlilin nəzəri əsasını təşkil edir?

- fəlsəfənin dərkətmə nəzəriyyəsi
- ✓ iqtisadi nəzəriyyə
- müəsisənin iqtisadiyyatı
- statistika
- mühasibat uçotu

17. Təhlilin mahiyyəti, zəruriliyi və ardıcılığı aşağıdakını müəyyən edir

- mühasibat uçotu nəzəriyyəsi
- iqtisadi nəzəriyyə
- iqtisadi təhlil nəzəriyyəsi
- ✓ idrak nəzəriyyəsi
- menecment nəzəriyyəsi

18. İqtisadi təhlil - bu :

- ühasibat uçotunun bir hissəsidir
- ✓ iqtisadi biliklər sisteminin sahəsidir
- idarə qərarların qəbul olunma metodologiyasıdır
- biznesin idarə olunma metodologiyasıdır
- “menecment” elminin bir hissəsidir

19. Operativ təhliln mənfə xüsusiyyəti

- kompleks formada aparılır
- ✓ bir əməliyyat üçün aparılır
- bir ilin gətəriciləri üçün aparılır
- əməliyyatdan qabaq aparılır.
- kompleks formada aparılmır

20. Satışın həcmi, maya dəyəri və mənfəət göstəriciləri arasında qarşılıqlı əlaqə təhlilin hansı növünə aiddir.

- marjinal təhlil
- ✓ diaqnostiktəhlil
- perspektivtəhlil
- operativtəhlil
- staxostiktəhlil

21. Maliyyə sabitliyi və ödəmə qabiliyyəti göstəriciləri təhlilin hansı növünə aiddir

- kompleks təhlili
- ✓ maliyyə təhlili;
- perspektiv təhlil
- strateji təhlil
- statistk təhlil

22. İdarəetmə obyektlərinə görə təhlil hansı növlərə təsnifləşdirilir

- kompleks, tematik, cari, fuhksional-dəyər təhlili
- ✓ texniki, maliyyə, sosial-iqtisadi, iqtisad-statistik, marketinq.
- daxili, xarici, staxostik, fuhksional-dəyər təhlili
- strateji-marjinal təhlil
- marjinal, diaqnostik, operativ,operativ, qabaqcadan təhlil

23. Vaxt əlamətinə görə iqtisadi təhlilin növü fərqlənir

- aylıq, rublik, illik,
- ✓ operativ, qabaqcadan, sonradan
- kompleks, tematik, cari
- marjinal, diaqnostik, operativ.
- perspektiv, on günlük, illik;

24. İqtisadi təhlilin predmetini təşkil edir:

- təsərrüfat subyektlərinin fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- ✓ təsərrüfat subyektlərinin fəaliyyətində təsərrüfat prosesləri, onların iqtisadi səmərəliliyi və son maliyyə nəticələri;
- təsərrüfat subyektlərinin fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- kommersiya təşkilatlarının fəaliyyətinin nəticələrini qiymətləndirilməsi;
- təsərrüfat subyektlərinin fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması

25. Aşağıdakılardan biri iqtisadi təhlil növünə aid deyil

- sahə əlamətləri üzrə, iqtisadi təhlilin subyektləri üzrə, vaxt əlaməti üzrə;
- sahə əlamətləri üzrə, proqram məzmunu üzrə
- obyektlərin öyrənilməsi metodikası üzrə, vaxt əlaməti üzrə;
- ✓ kəmiyyət və keyfiyyət metodikası üzrə
- idarəetmə obyektləri üzrə, proqram məzmunu üzrə.

26. Qeyri-kommersiya təşkilatlarına aiddir.

- təsərrüfat cəmiyyətləri, unitar müəssisələr
- kənd təsərrüfatı müəssisələri
- istehsal kooperativləri, firmalar
- açıq səhmdar cəmiyyəti, qapalı səhmdar cəmiyyəti
- ✓ ictimai birliklər, xeyriyyəçilik fondları

27. Kommersiya təşkilatlarına aiddir

- xeyriyyəçilik fondları bələdiyyə fondları
- büdcə təşkilatları və büdcədən kənar dövlət fondları
- öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoymur
- qeyri-hökumət təşkilatı, ictimai təşkilatlar
- ✓ öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoyur

28. İqtisadi təhlilin obyektlərinə aiddir:

- bələdiyyələr və texniki şöbələr
- təsərrüfat birlikləri və qeyri-kommersiya təşkilatları
- firmalar və kooperativlər
- ✓ kommersiya və qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin iqtisadi nəticələri
- unitar müəssisələr və firmalar

29. İdarəetmənin funksiyalarına aiddir:

- statistika, marketing, planlaşdırma
- statistika, təhlil, tənzimləmə.
- uçot, təhlil, statistika, marketing
- ✓ planlaşdırma, uçot, təhlil, tənzimləmə.
- tədqiqat, maliyyələşdirmə, təhlil

30. Mikro iqtisadi təhlildə istifadə olunan informasiyanın təxminən 70%-i aiddir:

- marketing şöbəindən
- plan şöbəindən
- statistika
- internetdən

✓ mühasibat ucotu

31. İqtisadi təhlil nədir?

- Kommersiya təşkilatının fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması
- Kommersiya təşkilatının fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- Kommersiya təşkilatının fəaliyyətinin biznes – planların elmi əsaslandırılması
- Kommersiya təşkilatının fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- ✓ Kommersiya təşkilatının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə onun fəaliyyətinin dərin, elmi cəhətdən əsaslanmış tədqiqatıdır.

32. Operativ təhlilın mənfə xüsusiyyəti

- bir ilin göstəriciləri üçün aparılır
- ✓ kompleks formada aparılır
- kompleks formada aparılır
- bir əməliyyat üçün aparılır
- əməliyyatdan qabaq aparılır.

33. Satışın həcmi, maya dəyəri və mənfəət göstəriciləri arasında qarşılıqlı əlaqə təhlilini hansı növünə aiddir.

- staxostik təhlil
- diaqnostik təhlil
- perspektiv təhlil
- operativ təhlil
- ✓ marjinal təhlil

34. Maliyyə sabitliyi və ödəmə qabiliyyəti göstəriciləri təhlilini hansı növünə aiddir

- kompleks təhlili
- strateji təhlil
- perspektiv təhlil
- ✓ Maliyyə təhlili;
- statistik təhlil

35. İdarəetmə obyektlərinə görə təhlil hansı növlərə təsnifləşdirilir

- kompleks, tematik, cari, funksional-dəyər təhlili
- marjinal, diaqnostik, operativ, operativ, qabaqcadan təhlil
- operativ, qabaqcadan, sonradan
- daxili, xarici, staxostik, funksional-dəyər təhlili
- ✓ texniki, maliyyə, sosial-iqtisadi, iqtisad-statistik, marketinq.

36. Vaxt əlamətinə görə iqtisadi təhlilın növü fərqlənir

- aylıq, rublik, illik
- marjinal, diaqnostik, operativ.
- kompleks, tematik, cari
- ✓ operativ, qabaqcadan, sonradan
- perspektiv, on günlük, illik;

37. İqtisadi təhlilın predmetini təşkil edir:

- təsərrüfat subyektlərinin fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- kommersiya təşkilatlarının fəaliyyətinin nəticələrini qiymətləndirilməsi;
- təsərrüfat subyektlərinin fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- təsərrüfat subyektlərinin fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması
- ✓ təsərrüfat subyektlərinin fəaliyyətində təsərrüfat prosesləri, onların səmərəliliyi və fəaliyyətin maliyyə nəticələri;

38. Aşağıdakılardan biri iqtisadi təhlilın növlərinə aid deyil

- obyektlərin öyrənilməsi metodikası üzrə. vaxt əlaməti üzrə;
- sahə əlamətləri üzrə, proqram məzmunu üzrə
- sahə əlamətləri , iqtisadi təhlilin subyektləri üzrə, vaxt əlaməti üzrə;
- idarəetmə obyektləri üzrə. proqram məzmunu üzrə.
- ✓ kəmiyyət və keyfiyyət metodikası üzrə

39. Qeyri-kommersiya təşkilatlarına aiddir.

- düzgün cavab yoxdur
- təsərrüfat cəmiyyətləri, unitar müəssisələr
- istehsal kooperativləri, firmalar
- açıq səhmdar cəmiyyəti, qapalı səhmdar cəmiyyəti
- ✓ ictimai təşkilatlar, xeyriyyəçilik fondları

40. Kommersiya təşkilatlarının əsas məqsədi nədir?

- öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoymur
- büdcə təşkilatları və büdcədən kənar dövlət fondları
- xeyriyyəçilik fondları bələdiyyə fondları
- ✓ öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoyur
- qeyri-hökumət təşkilatı, ictimai təşkilatlar

41. İqtisadi təhlilin obyektlərinə aiddir

- bələdiyyələr və texniki şöbələr
- təsərrüfat birlikləri və qeyri-kommersiya təşkilatları
- firmalar və kooperativlər
- ✓ kommersiya və qeyri-kommersiya təşkilatları
- unitar müəssisələr və firmalar

42. İqtisadi təhlil nədir?

- Kommersiya təşkilatının fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması
- Kommersiya təşkilatının fəaliyyətinin inkişaf meylləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- Kommersiya təşkilatının fəaliyyətinin biznes – planların elmi əsaslandırılması
- Kommersiya təşkilatının fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- ✓ Kommersiya təşkilatının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə, elmi cəhətdən əsaslanmış tədqiqatdır.

43. Göstəricilərin dinamikasında əsas meyllərin aşkar edilməsi üçün bir neçə il ərzində balans maddələrinin qiymətlərinin müqayisə edilməsindən ibarətdir.

- şaquli
- ✓ trend
- operativ
- kompleks
- üfüqi

44. Balansın yekununda ayrı-ayrı maddələrin xüsusi çəkisinin müəyyən edən təhlil

- trend
- ✓ şaquli
- operativ
- kompleks
- üfüqi

45. Müəyyən dövr ərzində mühasibat balansının müxtəlif maddələrinin məbləğlərinin mütləq və nisbi dəyişilmələri müəyyən edilir:

- trend
- ✓ üfüqi

- operativ
- kompleks
- şaquli

46. Maliyyə vəziyyətinin əmsallar və amillər üzrə təhlilinin sər-bəst metodları

- operativ, perspektiv, reteospektiv təhlili.
- qruplaşma, indeks, marjinal təhlili.
- ✓ üfuqi, şaquli, müqayisəli trend təhlili.
- marketinq, kompleks, tematik təhlili.
- ststistik, funksional, staxostik təhlili.

47. Məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəmlənməsi əks etdirir:

- inflasiyanın ümumi səviyyəsini
- ✓ hesabat dövrünün ümumi maliyyə nəticəsi
- dövriyyədən kənar aktivlərin rentabelliği.
- bütün aktivlərin rentabelliği
- dövriyyə aktivlərinin rentabelliği.

48. Maliyyə vəziyyətinin daxili təhlili kimlər tərəfindən aparılır?

- kommersiya bankları
- ✓ təşkilatların iqtisadi xidmət sahələri.
- maliyyə nazirliyi
- verqilər deportamenti
- investorlar, mal göndərənlər

49. Rentabellik göstəricilərini hesablamaq üçün məxrəcdə hansı göstəricilərdən istifadə etmək olmaz.

- satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,
- ✓ balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,
- əsas fondların orta dəyəri, dövriyyə aktivlərinin orta dəyəri,
- təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri

50. Rentabellik göstəricilərini hesablamaq üçün sürətdə hansı göstəricilərdən istifadə etmək olar.

- satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,
- ✓ balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,
- əsas fondların orta dəyəri, dövriyyə aktivlərinin orta dəyəri,
- təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri

51. Rentabellik göstəricilərini hesablamaq üçün sürətdə hansı göstəricilərdən istifadə etmək olmaz.

- balans mənfəəti,
- ✓ satışın tam maya dəyəri
- xalis mənfəət,
- satışdan alınan mənfəət;
- gəlirlik

52. Rentabellik göstəriciləri sisteminə daxil deyir

- Aktivlərin rentabelliği.
- ✓ Passivlərim rentabelliği
- Satışın rentabelliği.
- Xərclərin rentabelliği.
- Kapitalın rentabelliği.

53. Aktivlərin rentabellik qrupuna daxil deyil

- Bütün aktivlərin rentabelliği (iqtisadi rentabellik).
- ✓ Xüsusi kapitalın rentabelliği
- Dövriyyədənənar aktivlərin rentabelliği.
- Əsas fondların rentabelliği.
- Dövriyyə aktivlərinin rentabelliği.

54. Mənfəətlilik yaxud gəlirlilik səviyyəsini əks etdirir

- inflyasiyanı
- ✓ rentabellik
- likvidlik
- zərərsizlik
- maya dəyəri

55. Satışın rentabelliği hesablanır

- xalis mənfəətin xüsusi kapitalla nisbəti;
- ✓ xalis mənfəətin satışdan pul gəlirlərinə nisbəti
- satışdan pul gəlirləri xalis mənfəətinə nisbəti
- satışdan pul gəlirləri balans mənfəətinə nisbəti.
- balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti

56. Satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi müəyyən edilir.

- xüsusi kapital
- ✓ marjinal gəlir
- maya dəyəri
- balans mənfəət
- satışdan gəlir

57. Inflyasiyanın tempi ölçülür.

- tələb indeksinin köməyi ilə
- ✓ qiymət indeksinin köməyi ilə
- məsul həcmnin səviyyəsinin köməyi ilə
- satış indeksinin köməyi ilə
- təklif indeksinin köməyi ilə

58. Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- məhsulun konkret növlərinin bitməmiş istehsalın həcmindən
- ✓ məhsulun konkret növlərinin realizə edildiyi qiymətlərin səviyyəsindən
- məhsulun konkret növləri üzrə əsas istehsal fondların rentabelliğindən
- məhsulun konkret növləri üzrə marketinq xərclərinin səviyyəsindən
- məhsulun konkret növləri üzrə istehsal daxili xərclərin miqdarından

59. Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- nomenklaturanın hər mövqeyi üzrə bitməmiş istehsalın həcmindən
- ✓ nomenklaturanın hər növü üzrə məhsul vahidinin maya dəyərinin səviyyəsindən
- nomenklaturanın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən
- nomenklaturanın hər növü üzrə işçilərin sayından asılıdır
- nomenklaturanın hər mövqeyi üzrə istehsal daxili xərclərin miqdarından

60. Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- bitməmiş istehsalın həcmindən
- ✓ nomenklaturanın hər mövqeyi üzrə realizə edilən məhsulun miqdarından.

- nomenklaturanın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən
- nomenklaturanın hər mövqeyi üzrə əmək xərclərin miqdarından
- əsas istehsal fondların rentabelliyyindən

61. Cari mənfəət vergisi hesablanandan sonra, təxirə salınmış vergi aktivlərini və təxirə salınmış vergi öhdəliklərini nəzərə almaqla balans mənfəətinin təşkilatın sərəncamında qalan hissəsidir;

- ümumi mənfəət;
- ✓ xalis mənfəət;
- balans mənfəəti;
- vergiyə gədər mənfəət
- satışdan alınan mənfəət;

62. Təşkilatın fəaliyyətində bütün növləri üzrə toplu maliyyə nəticəsidir

- ümumi mənfəət;
- ✓ balans mənfəəti;
- xalis mənfəət;
- maya dəyəri
- satışdan alınan mənfəət;

63. Təşkilatın əsas fəaliyyətindən alınan maliyyə nəticəsidir.

- ümumi mənfəət;
- ✓ satışdan alınan mənfəət;
- xalis mənfəət;
- vergiyə gədər mənfəət;
- balans mənfəəti;

64. Əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmət) maya dəyəri arasında fərq kimi hesablanır:

- satışdan alınan mənfəət;
- ✓ ümumi mənfəət;
- xalis mənfəət;
- vergiyə gədər mənfəət;
- balans mənfəəti;

65. İqtisadi mənasına görə marjinal gəlir göstəricisi-nə yaxındır.

- satışdan alınan mənfəət;
- ✓ ümumi mənfəət;
- xalis mənfəət;
- vergiyə gədər mənfəət;
- balans mənfəəti;

66. Mənfəət 801-ci - «Mənfəət və zərər» hesabında ilin əvvəlindən başlayaraq artan yekunla dedet üzrə nəzərə alınır:

- mənfəətlər, gəlirlər
- ✓ zərərlər, xərclər
- vergilər, zərərlər
- maya dəyəri, verqilər
- idarəetmə xərcləri

67. Mənfəət 801-ci - «Mənfəət və zərər» hesabında ilin əvvəlindən başlayaraq artan yekunla kredit üzrə nəzərə alınır:

- zərərlər, xərclər
- ✓ mənfəətlər, gəlirlər
- vergilər, zərərlər
- maya dəyəri, verqilər
- idarəetmə xərcləri

68.

Maliyyə əmsallarının dinamikasının qiymətləndirilməsində isti-fadə olunur:
69.

Dəyər formasında təşkilatın əmlakı, onun tərkibi və vəziyyəti əks etdirilir:
70.

Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:
71.

Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyələndirir:
72.

Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyələndirir:
73.

Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyələndirir:
74.

Kapital:
75.

Öhdəlik:

- ✓ keçmiş hadisələrin nəticəsində yaranan və iqtisadi səmərəni əks etdirən
- cari fəaliyyətə yönəldilmiş pul vəsaitləridir;
- şirkətin aktivlərində paydır.
- kreditor borclarıdır;

76. Aktivlər:

- təşkilatın xalis mənfəətidir;
- ✓ müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur;
- təşkilatın pul vəsaitləridir;
- kommersiya əməliyyatlarının aparılması üçün zəruri olan kapitaldır.
- kommersiya fəaliyyəti üçün zəruri olan təsərrüfat vəsaitləridir;

77. Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- əlavə kapital;
- ✓ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ötən illərin bölüşdürülməmiş mənfəəti;
- məqsədli maliyyələşdirmə və daxilolmalar.
- ehtiyat kapitalı;

78. İşlək kapital:

- təşkilatın cari aktivləridir;
- ✓ pul vəsaitləri çıxılmaqla təşkilatın dövrüyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
- məcmu aktivlər və cari aktivlər arasında fərkdir;
- cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
- təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;

79. Balansın hansı maddəsi kapital və öhdəliklərə aid olunur.

- vaxtında ödənilməmiş borclar;
- ✓ kapital, uzunmüddətli və qısamüddətli öhdəliklər;
- uzunmüddətli bank kreditləri və borclar;
- kreditorlarla hesablaşmalar.
- qısamüddətli bank kreditləri və borclar;

80. «Direkt-kostinq» sisteminin əsas göstəricisi

- balans mənfəəti
- ✓ marjinal mənfəət
- satışdan mənfəət
- vergisiz mənfəət
- ümumi mənfəət

81. «Direkt-kostinq» sistemi müəyyən etməyə imkan yaradır.

- məhsulu keyfiyyətinin artırılmasını müəyyən edir
- ✓ marjinal mənfəət müəyyən etmək
- istehsalın əhəngdarlığını müəyyən edir
- əmək məhsuldarlığını müəyyən edir
- əsas istehsal fondların rentabelliğini müəyyən edir

82. «Direkt-kostinq» sistemi müəyyən etməyə imkan yaradır.

- kommersiya xərclərinin dəyişməsinə müəyyən edir
- ✓ zərərsizlik nöqtəsinə müəyyən edir
- bitməmiş istehsalın həcmi müəyyən edir
- satışdan mənfəəti müəyyən edir.
- xammal və material xərclərin dəyişməsinə müəyyən edir

83. «Direkt-kostinq» sistemi müəyyən etməyə imkan yaradır.
- məhsulun rentabelliyini müəyyən edir
 - ✓ məhsul burahılışının həcmnin kritik nöqtəsini müəyyən edir
 - əmək məsrəflərinin dəyişməsinə müəyyən edir
 - bitməmiş istehsalın həcmi müəyyən edir
 - istehsalın riyimliyini müəyyən edir
84. Şərti dəyişən xərclərə aiddir
- ✓ məhsula sərf olunan xammal, materiallar, yanacaq,
 - icarə haqqı, amortizasiya
 - amortizasiya, icarə haqqı,
 - bank kreditindən istifadə edilməsinə görə faizlər,
 - inzibati-idarəçilik xərcləri
85. Məhsulun istehsalı və satışı həcmindən bilavasitə asılı olmayan xərclər.
- dolayı xərclər
 - ✓ şərti sabit xərclər
 - şərti dəyişən xərclər
 - idarəetmə xərcləri
 - birbaşa ödəmələr
86. İstehsalın həcmindən dəyişməsinə asılı olaraq dəyişən xərclər
- dolayı xərclər
 - ✓ şərti dəyişən xərclər
 - şərti sabit xərclər
 - idarəetmə xərcləri
 - birbaşa xərclər
87. Məhsulun ayrı-ayrı növlərinin maya dəyərində əksini tapmağa əlamətinə görə xərclər bölünür.
- daxili və xarici xərclər
 - ✓ birbaşa və dolayı xərclərə
 - ümumtəsərrüfat və ümumistehsal xərcləri
 - idarəetmə və əməkhaqqı xərcləri
 - ümumi və fərdi
88. Məhsulun tam maya dəyəri
- ümumistehsal xərclərinin və reklam xərclərinin cəmidir.
 - ✓ istehsalın maya dəyəri və satış xərclərinin cəmidir.
 - ümumtəsərrüfat xərclərinin və ümumistehsal xərclərinin cəmidir.
 - idarəetmə xərcləri və kommersiya xərclərinin təhlili
 - ümumtəsərrüfat xərclərinin və reklam xərclərinin cəmidir.
89. Tam maya dəyəri:
- şərti-dəyişən material xərcləri və əmək haqqı xərcləridir.
 - ✓ məhsulun istehsalın maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.
 - sexin maya dəyəri və ümumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
 - idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
 - əməliyyatın maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
90. Əməliyyatın maya dəyəri
- əməliyyatın maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır

- ✓ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir.
- məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.
- idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi.
- sex maya dəyəri və umumtəsərrüfat xərclərinin cəmindən ibarətdir

91. Material ehtiyatların təminat əmsalı hesablanır.

- tələb olunan materialları faktiki tələb olunan materiallara nisbəti
- ✓ faktiki daxil olmuş materialların tələb olunan materiallara nisbəti
- faktiki daxil olmuş materiallar tələb olunan materiallarla hasili
- faktiki daxil olmuş materiallarla məhsulun həcmnin hasili
- faktiki daxil olmuş materialların məhsulun həcminə nisbəti

92. Material ehtiyatlarının xüsusi göstəricilərinə aiddir

- fondverimi, fondtutumu
- nisbi qənaət, material verimi
- material xərcləri, material verimi
- ✓ enerjitutumu, metaltutumu
- əmək tutumu, əmək məhsuldarlığı

93. Material xərclərinə nisbi qənaətini hesablamaq üçün göstəricilər

- təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
- satışdan alınan mənfəət, material tutumu, faktiki və baza dövründə material xərcləri
- maya dəyəri, material xərcləri, bir manata düşən material hərcin həcmi.
- ✓ material xərclərinin məhsulun maya dəyərində nəzərə alınmış faktiki və baza məbləği, məhsulun həcmi indeksi
- material tutumu, material verimi, məhsulun həcmi, bir manata düşən material hərcin həcmi.

94. Material xərclərinin hər manatına düşən mənfəət hesablanır

- dövr ərzində material xərclərin satışdan alınan mənfəət məbləğinə nisbəti
- dövr ərzində əmək resurslarının həcmnin material xərclərinin məbləği ilə fərqi.
- dövr ərzində material xərcləri ilə satışdan alınan mənfəət məbləğinə hasili
- ✓ satışdan alınan mənfəət məbləğinin dövr ərzində material xərclərinin məbləğinə nisbəti
- satışdan alınan mənfəət məbləği ilə dövr ərzində material xərclərinin məbləğinə hasili

95. Material xərclərinin hər vahidinə nə qədər məhsul buraxılmasını göstərir:

- əmək tutumu,
- material xərcləri,
- material tutumu,
- ✓ material verimi
- əmək məhsuldarlığı

96. Material resurslarından səmərəli istifadəsini göstərən keyfiyyət göstəriciləri.

- məhsulun dəyəri, məhsulun miqdarı
- material xərcləri, işçilərin sayı
- materialın həcmi, işçilərin sayı
- ✓ material tutumu, material verimi
- material xərcləri, məhsulun həcmi

97. Material tutumunu və material verimini hesablamaq üçün istifadə olunan göstəricilər:

- materialın həcmi, işçilərin sayı
- material xərcləri, işçilərin sayı
- materialın dəyəri, material miqdarı
- məhsulun dəyəri, məhsulun miqdarı
- ✓ material xərcləri, məhsulun həcmi

- 98.** Məhsulun material tutumu göstəricisi müəyyən edilir.
- məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminə nisbəti.
 - məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmnin hasili.
 - ✓ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmnin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinə nisbəti
 - təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcmnin indeksinin hasili
 - istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmnin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin hasili
- 99.** Məhsulun material tutumu göstəricisi müəyyən edilir:
- istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmnin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinə nisbəti
 - təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcmnin indeksinin hasili
 - istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmnin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin hasili
 - məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmnin hasili.
 - ✓ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminə nisbəti.
- 100.** Material ehtiyatlarında istifadə olunan ümumi göstəricilərə aiddir.
- enerjetutumu, metaltutumu
 - metaltutumu, material tutumu
 - fondverimi, fondtutumu
 - əmək tutumu, əmək məhsuldarlığı
 - ✓ material tutumu, material verimi
- 101.** Sənaye müəssisəsində bütün material ehtiyatları məcmusundan istifadə edilməsini səciyyələndirən göstəricilər hansıdır:.
- nisbi göstəricilər
 - xüsusi göstəricilər
 - daxili göstəriciləri
 - mütləq göstəricilər
 - ✓ ümumi göstəricilər
- 102.** Material ehtiyatlarının təhlilin yerinə yetirilməsi üçün istifadə olunan informasiya mənbələrinə daxildir
- İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
 - ✓ xammal və materialların göndərilməsi (gətirilməsi) üçün sifarişlər və müqavilələr.
 - material ehtiyatlarından istifadə edilməsi göstəriciləri;
 - sərf edilmiş material xərcləri göstəriciləri
 - inventarizasiya cədvəlləri və uçot vərəqələrinə əlavələr
- 103.** Material ehtiyatlarından istifadənin təhlilinin qarşısında duran əsas vəzifələrindən biri:
- əmək ehtiyatlarının hərəkətinin təhlili
 - ✓ material ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin araşdırılması
 - xammal və materialların sərfəli qiymətə alınması
 - inventarizasiyaların vaxtəvaxtında keçirilməyi
 - əsas istehsal fondlarından istifadənin səmərəliliyinin təhlili
- 104.** İş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti bildirir.
- əsas istehsal fondlarının istismardan çıxması
 - ✓ Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır
 - dövrün sonuna əsas istehsal fondların dəyəri

- ekstensiv və əntənsiv yükləmə əmsalları
- əsas istehsal fondların aktiv hissəsinin azalması

105. Integral əmsalı hesablanır

- fondverimi və fondtutumu əmsallarını hasili
- ✓ ekstensiv və intənsiv yükləmə əmsallarının hasili
- ekstensiv və intənsiv yükləmə əmsallarının nisbəti
- ekstensiv və fondtutumu əmsallarını nisbəti.
- fondverimi və fondtutumu əmsallarını nisbəti.

106. Ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti necə adlanır:

- ekstensiv yüklənmə əmsalı
- ✓ İntensiv yüklənmə əmsalı
- fondverimi əmsalı
- fondtutumu əmsalı
- integral əmsalı

107. Sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti hansı göstəricidir:

- fondverimi
- ✓ Əməyin fondla silahlanması
- əsas vəsaitlərin orta illik dəyərinə
- fəhlələrin orta siyahı sayı
- fondtutumu

108. Əsas istehsal fondlarının nisbi qənaətini hesablamaq üçün hansı göstəricilər lazımdır:

- məhsulun (iş və xidmətlərin) həcmnin indeksi, əsas istehsal fondların köhnəlməsi
- ✓ təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
- əsas istehsal fondlarının istismardan çıxması, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
- fəhlələrin orta siyahı sayı, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
- dövrün sonuna əsas istehsal fondların dəyəri, məhsulun həcmi, yenilənmə əmsalı

109. Fondveriminin artması nəyə səbəb olur:

- əsas istehsal fondlarının köhnəlməsinə
- ✓ əsas istehsal fondlarının nisbi qənaətinə
- fondtutumunun artmasına gətirib çıxarır
- əsas istehsal fondların aktiv hissəsinin azalması
- əsas istehsal fondlarının istismardan çıxması

110. Fondtutumu necə hesablanır:

- əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
- ✓ əsas istehsal fondlarının orta dəyərinin istehsal edilmiş məhsulun istehsalçı müəssisənin qiymətlərində dəyərinə nisbəti.
- əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
- əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti
- fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti

111. Fondverimi hesablanır:

- əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti
- ✓ əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
- fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
- əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
- əsas istehsal fondların passiv hissəsi əmtəlik məhsula nisbəti

112. Əsas istehsal fondların ümumi göstəricilərinə aiddir:

- köhnəlmə əmsalı, yararlıq əmsalı
- ✓ fondverimi, fondtutumu;
- əməktutumu, əmək məhsuldarlığı
- nisbi gənaət əmsalı, yararlıq əmsalı
- materialtutumu, materialverimi

113. Əsas vəsaitlərin ayrı-ayrı növlərinin, onların istehsal prosesində fəaliyyətinin tətbiqinə qiymət verən göstəricilər:

- ümumi göstəricilər
- ✓ xüsusi göstəricilər
- mütləq göstəricilər
- daxili göstəriciləri
- nisbi göstəricilər

114. Əsas istehsal fondlarının bütün məcmusundan istifadə edilməsi səviyyəsini əks etdirir.

- ✓ ümumi göstəricilər
- daxili göstəriciləri
- xüsusi göstəricilər
- nisbi göstəricilər
- mütləq göstəricilər

115. Əsas istehsal fondlarından istifadə edilməsinin səmərəliliyi göstəricilər sistemilə səciyyələnir.

- daxili və xarici.
- ✓ ümumi və xüsusi.
- kəmiyyət və keyfiyyət.
- aktiv və passiv.
- mütləq və nisbi.

116. Istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

- yeniləşmə əmsalı
- ✓ istismardan çıxma əmsalı
- köhnəlmə əmsalı
- fondferimi əmsalı
- yararlıq əmsalı

117. Əsas istehsal fondlarının istismardan çıxması əmsalının hesablanması:

- yeni istehsal fondlarının fondlarının dəyərinin ilin sonuna təzə əsas istehsal fondların dəyərinin nisbətinə bərabərdir:
- ✓ aşınmış əsas istehsal fondlarının dəyərinin ilin sonuna əsas istehsal fondlarının dəyərinə nisbətinə bərabərdir:
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondların dəyərinə nisbəti kimi müəyyən edilir:
- hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayınan nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

118. Əsas istehsal fondlarının yeniləşməsi əmsalı hesablanır:

- hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
- ✓ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir
- hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayınan nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir

119. Köhnəlmə əmsalı, yararlıq əmsalı.

- əsas istehsal fondlarının ümumi göstəricisi.
- ✓ əsas vəsaitlərin hərəkətini əks etdirir.
- əsas istehsal fondlarının istismardan çıxmağını bildirir.
- istismara verilmiş yeni əsas istehsal fondlarını bildirir.
- əsas istehsal fondlarının səmərəliliyinin bildirir.

120. Təşkilatın maliyyə-iqtisadi təhlilinin əsasını nə təşkil edir?

- biznes planlaşdırmanın məlumatları;
- ✓ maliyyə əmsalları;
- mühasibat uçotu məlumatları;
- operativ uçot məlumatları.
- idarəetmə uçotunun məlumatları;

121. Köhnəlmə əmsalı hesablanır:

- hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir
- ✓ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondların dəyərinə nisbəti kimi müəyyən edilir:
- hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayın nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

122. Köhnəlmə əmsalının faizinin artması bildirir.

- avadanlığın qiymətinin baxa olmasını bildirir
- ✓ əsas istehsal fondlarının yeniləşməsinin aşağı tempini və onların fiziki köhnəlməsini bildirir.
- avadanlığın sayını və istifadəsinin qaydasını bildirir
- əsas istehsal fondlarının köhnəlməsinin aşağı tempini və onların fiziki təzələnməsini göstərir
- avadanlığın qiymətinin və keyfiyyətinin cox aşağı olmasını bildirir

123. Köhnəlmə əmsalı dinamikada öyrənilməsinin mahiyyəti

- avadanlığın qiymətinin baxa olmasını bildirir
- ✓ yeniləşməsi tempini qiymətləndirmək imkanı verir
- avadanlığın sayını və istifadəsinin qaydasını bildirir
- yeni avadanlığın sayını dəqiq öyrənməyə imkan verir
- avadanlığın qiymətinin cox aşağı olmasını bildirir

124. Amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması ilə müəyyən edilir:

- yeniləşmə əmsalı
- ✓ köhnəlmə əmsalı
- istismardan çıxma əmsalı
- fondferimi əmsalı
- yararlıq əmsalı

125. Əsas istehsal fondların passiv hissəsinə aiddir:

- birbaşa istehsalda iştirak edən əsas istehsal fondlar.
- ✓ istehsal üçün şərait yaradan əsas istehsal fondlar.
- istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.
- yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.
- hec bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.

126. Əsas istehsal fondların aktiv hissəsinə aiddir:

- hec bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.
- istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.
- ✓ istehsal üçün şərait yaradan əsas istehsal fondlar.

- yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.

127. Əsas istehsal fondların spesifik əlaməti:

- ✓ müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini tədricən hazır məhsulun üzərinə köçürülməsindədir.
- avadanlıqların aktiv hissəsinin dəyərinin, xüsusi çəkisinin məhsulun üzərinə köçürülməsindədir.
- kənd təsərrüfatı işlərində yüksək xüsusi çəkiyə malik olan amildir.
- müəyyən istehsal tsikli ərzində dəyərini birdəfəlik hazır məhsulun üzərinə köçürülməsindədir
- Müəssisədə istifadə olunan avadanlıqların tərkibi, əmtəlik məhsula təsir edir

128. Əsas istehsal fondların təhlilində informasiya mənbələri daxildi

- material-texniki təchizat şöbəsinin operativ məlumatları;
- ✓ əsas vəsaitlərin uçot və rəqələri
- məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar
- bütün sadalanan informasiya mənbələri daxildi.
- İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar

129. Əmək məhsuldarlığının təhlili üçün istehsal göstəricilərindən istifadə edilir

- işə gəbul əmcalı, işdən çıxma əmsalı, orta siyahı sayı
- ✓ bir işçinin orta illik istehsalı, orta günlük istehsalı, orta saatlıq istehsalı
- d. iş gününün uzunluğu, işçilərin sayı, idarəetmə heyyyətinin sayı
- bütün göstəricilər uyğundu
- əmtəlik məhsul, realizə olunan məhsul, yüklənmiş məhsul, ümumi məhsul.

130. Mövcud olan alternativlərdən işgüzar qərarların optimal variantlarının seçiminin əsaslandırılması aşağıdakılara aiddir :

- iqtisadi təhlilin prinsiplərinə
- ✓ iqtisadi təhlilin vəzifələrinə
- iqtisadi təhlilin ehtiyatlarına
- iqtisadi təhlilin məzmununa
- iqtisadi təhlilin amillərinə

131. Əməyin məhsuldarlığı aşağıdakılara aiddir :

- iqtisadi təhlil üsullarına
- ✓ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil amillərinə

132. Biznes - planların onların işlənilib hazırlanma prosesində elmi - iqtisadi əsaslandırılmasının artırılması :

- iqtisadi təhlilin funksiyasıdır
- ✓ iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin məzmunudur

133. İdarəetmə qərarları optimallığının yoxlanılması :

- iqtisadi təhlilin prinsipidir
- ✓ iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin amilidir

134. Uçot və hesabatın məlumatlarına görə biznes - planların yerinə yetirilməsinin obyektiv və hərtərəfli tədqiq olunması :

- iqtisadi təhlilin amilidir
- ✓ iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlilin funksiyasıdır

135. Məhsulun istehsalı və satışı aşağıdakılara aiddir :

- iqtisadi təhlil subyektlərinə
- ✓ iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil amillərinə
- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil üsullarına

136. İqtisadi təhlildə elmlilik prinsipi aşağıdakını ifadə edir :

- təhlil, vaxtlı - vaxtında nöqsanları
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir üçün xərclər çoxqat effekt verməlidir
- ✓ idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı

137. İqtisadi təhlildə sistemlik prinsipi aşağıdakını ifadə edir :

- ✓ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı

138. İqtisadi təhlildə operativlik prinsipi aşağıdakını ifadə edir :

- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir]
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- ✓ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir

139. Əmək məhsuldarlığı hesablanır

- əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının realizə olunan məhsula nisbəti kimi
- əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının əmtəlik məhsula nisbəti kimi
- yüklənmiş məhsulun fəhlələrin siyahı sayına nisbəti kimi.
- realizə olunan məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.
- ✓ əmtəlik məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.

140. Dövriyyə aktivlərin dövriyyəsinə hesablanır

- məhsulun həcmi material məsrəflərin nisbəti
- dövriyyə vəsaitləri material məsrəflərinə nisbəti
- dövriyyə vəsaitləri məhsulun həcminə nisbəti
- ✓ məhsulun həcmi dövriyyə vəsaitlərinə nisbəti
- məhsulun həcmi əsas istehsal fondlarına nisbəti

141. İstehsal olunmuş məhsulun həcmnin işçilərin sayına nisbəti göstərir:

- əmək tutumu

- ümumi məhsul
- iş gününü uzunluğu
- ✓ əmək məhsuldarlığı
- materialverimi

142. mütərəqqi texnika və texnologiyanın tətbiqi

- fəhlələrin sayı və fondtutumu.
- ✓ materialtutumu və materialverim
- iş günün uzunluğu və fondverimi
- iş günün uzunluğu və fəhlələrin sayı

143. Əmək məhsuldarlığını hesablamaq üçün istifadə olunan göstəricilər hansıdır:

- ✓ məhsulun dəyəri və işçilərin sayı
- realizə olunmuş məhsul və fondverimi
- fəhlələrin sayı və fondtutumu
- Əmək tutumunun azalmasına təsir göstərən amilləri göstərin:
- iş günün uzunluğu və fəhlələrin sayı

144. Məhsulun əmək tutumu və istehsal göstəriciləri arasındakı bağlılığı izah edin:

- düz mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal azalır və əksinə.
- əmək tutumu və istehsal göstəriciləri bir birinə bərabər olmalıdır
- hər iki asılılığa rast gəlmək olar
- ✓ tərs mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal artır və əksinə.
- asılılıq yoxdur

145. Əmək ehtiyatlarında nisbi göstəriciyə aiddir

- işçilərin sayı
- idarəetmə heyyyəti
- fəhlələtin sayı
- şagirdlərin sayı
- ✓ işdən çıxma əmsalı

146. Əmək ehtiyatlarında mütləq göstəriciyə aiddir

- işdən çıxma əmsalı
- işçilərin orta siyahı sayı
- kadrların sabitliyi əmsalı
- ✓ işçilərin sayı
- işə qəbul əmsalı

147. İşçi güvvəsinin hərəkəti hansı göstəricilərlə səciyələndirilir

- üfüqi və şaquli
- ümumi və xüsusi
- ümumiləş-dirici və fərdi
- ✓ mütləq və nisbi
- daxili və xarici

148. İşçilərin xarici dövryyəsi:

- işdən azad edilməsi və təqaüdə göndərilməsi
- sənaye-istehsal heyyyətinin bir qrupdan digərinə keçməyi
- işçinin məzuniyyətə göndərilməsi.
- işçilərin işə qəbulu və məzuniyyətə göndərilməsi
- ✓ işçilərin işə qəbulu və işdən azad edilməsi

149. İşçilərin daxili dövriyyəsi:
- işçilərin işə qəbulu və işdən azad edilməsi
 - işdən azad edilməsi və təqaütə göndərilməsi
 - ✓ sənaye-istehsal heyətinin bir qrupdan digərinə keçməyi
 - işçilərin işə qəbulu və məzuniyyətə göndərilməsi
 - işçinin təqaütə göndərilməsi
150. Əmək ehtiyatları ilə təminatın və onlardan istifadə edilməsinin təhlili üçün istifadə olunan informasiya mənbələrinə daxildir
- material-texniki təchizat şöbəsinin operativ məlumatları;
 - bütün sadalanan informasiya mənbələri daxildir.
 - məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar
 - ✓ İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
 - «İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar»
151. Sənayədə təşkilatın şəxsi heyətin tərkibinə görə bölünür
- idarəetmə heyəti və mühəndislər
 - qeyri-sənaye işçilərinə və fəhlələr
 - sənaye-istehsal və mühəndis-texniki işçilər
 - ✓ sənaye-istehsal və qeyri-sənaye işçilərinə
 - fəhlələr və şagirdlər
152. İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir?
- metodologiyası;
 - mahiyyətini.
 - qaydanı;
 - ✓ metodikanı;
 - göstəricilərin hesablanması;
153. Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:
- MHBS-nin tələblərini;
 - təsisçilərin tələblərini
 - istehlakçıların tələblərini
 - ✓ idarəetmənin tələblərini;
 - mühasibat uçotu haqqında qaydanın tələblərini;
154. Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:
- operativlik
 - ✓ əhəmiyyətlilik;
 - proqnozlaşdırma.
 - operativlik
 - konfidensiallıq;
155. Mütləq fərq üsulunun mahiyyəti nədir?
- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
 - ✓ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
 - nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
 - təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
 - bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
156. İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:
- mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
 - ilkin sənədlər;

- ✓ auditor arayışı;
- cari planlar;
- xərc smetası;

157. Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- iqtisadi nəzəriyyə;
- ✓ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- müəssisənin iqtisadiyyatı;
- statistika
- mühasibat uçotu;

158. İqtisadi təhlil özündə əks etdirir:

- iqtisadi hal və poseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- ✓ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
- iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;

159. Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
- ✓ istehsaldaxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- doğru informasiyanın təqdim olunmasından
- digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
- müəssisənin biznes - planının tərtib olunmasından

160. Ekstensiv amillərə aid edilmir:

- əmək predmetlərinin miqdarının artması;
- ✓ aktivlərin dövr sürətinin artması;
- avadanlıqların miqdarının artması;
- istifadə olunan materialların həcmnin artması.
- işçilərin sayının artması;

161. Amilli təhlil vasitəsi ilə müəyyən edilir:

- təşkilatın məcmu xərcləri.
- təşkilatın kommersiya sirri;
- ✓ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
- təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
- rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri

162. İstifadə olunan informasiya hansı tələblərə cavab verməlidir.

- təqribi, elmilik, nisbilik, mütnasiblik
- ✓ dəqiq, münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq
- elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
- oxşarlıq, şəffaflıq, yuvarlaşdırılmış, tematik
- gerçəklik, müqayisəlilik, sistemləşdirmə

163. Müəssisədə iqtisadi təhlilin informasiya mənbələrinə daxil deyil:

- mühasibat uçotu
- ✓ menecment
- operativ məlumatlar
- biznes-planlar
- statistik,

164.	Ümumi məhsulu hesablamaq üçün istifadə olunan göstəricilər • yüklənmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal ✓ əmtəlik məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal • ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal • məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal • realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
165.	Realizə edilmiş məhsulu hesablamaq üçün göstəricilər: • yüklənmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal ✓ əmtəlik məhsul, hazır məhsul qalığı dövrün əvvəlinə və sonuna • məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal • realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal • ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
166.	Plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti göstərir; • məhsultutumu göstəricisi ✓ ritmiklik göstəricisi • fondtutumu göstəricisi • fondverimi göstəricisi • materialtutumu göstəricisi
167.	Ümumi məhsulun həcmində əmtəlik məhsulun payını bildirir • ahəngdarlıq əmsalı ✓ əmtəlik əmsalı • ritimiklik əmsalı • məhsultutumu əmsalı • fondverimi əmsalı
168.	Çeşid üzrə plan çərçivəsində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti; • məhsulların çeşidə görə sayını göstərir ✓ çeşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır • müəyyən vaxt ərzində məhsul satışını bildirir • müəyyən vaxt ərzində çeşidlərin dəyişilməsi • ahəngdarlıq əmsalı hesablanır
169.	Plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortaqünlük məhsul buraxılışına nisbəti göstərir; • ritimiklik əmsalı ✓ variasiya əmsalı • ahəngdarlıq əmsalı • fondverimi əmsalı • məhsultutumu əmsalı
170.	Istehsal edilmiş zay məhsul iki formada olur • köhnə və təzə ✓ düzəldilə bilən və düzəldilə bilməyən • ağır və yüngül • daxili və xarici. • sertifikatlı və sertifikatsız
171.	Məhsulun keyfiyyətini səciyyələndirən göstəricilər bölünür: • daxili və xarici göstəricilərə ✓ ümumiləş-dirici və fərdi göstəricilərə

- spesefik və fərdi göstəricilərə
 - beynəlxalq və milli göstəricilərə
 - spesefik və coxölçülü göstəricilərə
172. Mötəbər göstəricilərinə aid deyil
- müntəzəmlik,
 - ✓ təhlükəsizlik
 - uzun-müddətliklik,
 - təmirə yararlılıq
 - saxlanıla bilmək,
173. Məhsulun hər növü üzrə buraxılışının həcmi göstərməklə adlarının siyahısıdır.
- namenklatura
 - ✓ çeşid
 - yarımfabrikatlar
 - ümumi məhsul
 - ehtiyatlar
174. Satış planının yerinə yetirilməsinin və onun dinamikasının təhlili üçün istifadə olunan üsul.
- qruplaşdırma üsulu
 - korelasiya üsulu
 - variasiya üsulu
 - ✓ müqayisə üsulu
 - balanslaşdırma üsulu
175. Normativ əmək haqqı məsrəflərindən, ümumiistehsal və idarəetmə xərclərindən ibarətdir.
- normativ xalis məhsul
 - ✓ normativ emal dəyəri
 - normativ əmək haqqı
 - xalis məhsul dəyəri
 - normativ əmək tutumu
176. Normativ əmək tutumu göstəricisinin mənfi xüsusiyyəti
- bu göstərici yalnız ümumi məhsul istehsalı nəzərə almır
 - ✓ bu göstərici yalnız əsas fəhlələrin əmək sərfələrini əhatə edir, digər kateqoriyalarının əmək sərfələrini nəzərə almır
 - bu göstərici yalnız tələbələri nəzərə alır digər kateqoriyalarının əmək sərfələrini nəzərə almır
 - bu göstərici yalnız realizə edilmiş məhsul istehsalını nəzərə alır
 - bu göstərici yalnız idarəetmə heyətini nəzərə alır, digər kateqoriyalarının əmək sərfələrini nəzərə almır
177. Sistemli təhlil metodunun nəzəri əsası nədir
- induksiya
 - ✓ dialektika
 - planlaşdırma
 - tənzimləmə
 - proqramlaşma
178. İqtisadi qanunların təsir xarakterinin öyrənilməsi, müəssisənin konkret şərtlərində iqtisadi hadisə və proseslərin qanunauyğunluğu və tendensiyalarının müəyyən edilməsi :
- iqtisadi təhlilin vəzifəsidir
 - ✓ iqtisadi təhlil metodikasının elementidir
 - iqtisadi təhlilin funksiyasıdır
 - iqtisadi təhlilin prinsipidir
 - iqtisadi təhlilin amilidir

179. İqtisadi təhlilin prinsipi aşağıdakıdır :

- dəyər qiyməti
- ✓ komplekslik
- həqiqiqlik
- retrospektivlik
- münasiblik

180. Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- Təhlil elmi xarakter daşımalıdır.
- ✓ Təhlil tematik xarakter daşımalıdır
- Təhlil sistemli yanaşma əsasında aparılmalıdır
- Təhlil obyektiv, konkret, dəqiq olmalıdır.
- Təhlil kompleks olmalıdır.

181. Mütləq göstəricilər hesablanma qaydasından asılı olaraq necə fərqlənir?

- birbaşa və dolay;
- ✓ intervallı, ani, orta xronoloji;
- sadə və mürəkkəb;
- intervallı, ani, sadə və mürəkkəb;
- orta xronoloji, birbaşa və dolay;

182. İfadə edilmə üsulu üzrə göstəricilər bölünür

- kəmiyyət və keyfiyyət;
- ✓ mütləq və nisbi;
- sadə və mürəkkəb;
- daxili və xarici;
- kompleks və tematik;

183. Məzmunu üzrə göstəricilər nece bölünür

- daxili və xarici
- ✓ kəmiyyət və keyfiyyət;
- sadə və mürəkkəb
- nisbi və mütləq
- kompleks və tematik

184. İqtisadi təhlildə göstəricilərin əsas şərti

- eyni olması
- ✓ müqayisəli olması
- nisbi olması
- mütləq olması
- ikidən artıq olmaması

185. Müəssisənin ümumi balans mənfəəti ilə mənfəətdən vergi arasında fərq bərabərdir

- ümumi balans mənfəəti
- ✓ müəssisənin xalis mənfəəti.
- istehsalın rentabelliği
- müəssisənin cari mənfəəti.
- ehtiyatının Likvidlik əmsalı

186. Yavaş realizə olan aktivlərə aiddir

- digər dövriyyə aktivləri

- gələcək dövrün xərcləri
- debitor borcları və digər dövriyyə aktivləri.
- debitor borcları
- ✓ uzunmüddətli maliyyə qoyuluşları

187. Debitor borcları və digər dövriyyə aktivləri aiddir

- gec realizə olunan aktivlərə
- ✓ tez realizə olunan aktivlərə
- hec realizə olunmayan aktivlər
- artıq realizə olunmuş aktivlər
- yavaş realizə olunan aktivlərə

188. Tez realizə olan aktivlərə aiddir

- Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər
- ✓ Debitor borcları və digər dövriyyə aktivləri
- Qeyri-maddi aktivlər.
- Əsas vəsaitlər qeyri-maddi aktivlər
- Xidmətedici istehsalat və təsərrüfatlar

189. Məhsulun hazırlanması üçün zəruri olan canlı əməyin miqdarını səciyyələndirən göstərici

- ambarda məhsul qalığı
- ✓ normativ əmək tutumu
- normativ emal dəyəri
- normativ xalis məhsul
- normativ emal dəyəri normativ

190. Əmtəlik məhsul və ümumi məhsul arasında olan fərq

- ona hazır məhsul qalığı, yüklənmiş məhsul daxil deyil
- ✓ ona bitməmiş istehsalın, öz istehsalı olan yarımfabrikatların, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilmir.
- ona bitməmiş istehsalın, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilir.
- ona rəalizə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxil deyil
- ona rəalizə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxildir

191. Alıcılara göndərilmiş və mədaxili mühasibat uçotunda qəbul edilmiş məhsulun həcmi səciyyələndirir.

- Əmtəlik məhsul
- ✓ Realizə olunmuş məhsul
- Yüklənmiş məhsul
- ambarda məhsul qalığı
- Ümumi məhsul

192. Müəssisənin satış məqsədi ilə hazırladığı məhsulun həcmi səciyyələndirir.

- ümumi məhsul
- ✓ əmtəlik məhsul
- yüklənmiş məhsul
- ambarda məhsul qalığı
- realizə olunmuş məhsul

193. İstehsalın və satışın həcmi səciyyələndirilməsi üçün hansı göstəricilərdən istifadə edilir?

- ambarda məhsul qalığı, məhsul tutumu,
- ✓ əmtəlik məhsul, ümumi məhsul, realizə olunmuş məhsul
- yüklənmiş məhsul, ambarda hazır məhsul qalığı
- məhsulun keyfiyyəti, maya dəyəri, material tutumu.

- bitməmiş istehsal, maya dəyəri, həmmal və material.

194. Müəssisənin müəyyən dövr ərzində sənaye istehsalının ümumi həcmi səciyyələndirir.

- Əmtəəlik məhsul
- ✓ Ümumi məhsul
- Yüklənmiş məhsul
- ambarda məhsul qalığı
- realizə olunmuş məhsul

195. İstehsalın və satışın həcmi təhlili üçün hansı göstəricilərdən istifadə edilir?

- unifikasiya göstəriciləri, mötəbərlik göstəriciləri, əmtəəlik məhsul
- ✓ ümumi məhsul, əmtəəlik məhsul və realizə edilmiş məhsul.
- şərti natural göstəricilərdən, əmək göstəricilərindən
- mötəbərlik göstəriciləri, əmtəəlik məhsul, əmək tutumu göstəricisi
- dəyər göstəricilərindən, hazır məhsul qalığı göstəriciləri

196. Məhsulun istismarı yaxud istehlakı zamanı ətraf mühitə zərərli təsirlərin səviyyəsini səciyyələndirir.

- Unifikasiya göstəriciləri.
- ✓ Ekologiya göstəriciləri.
- Mötəbərlik göstəriciləri
- Təhlükəsizlik göstəriciləri
- Patent-hüquq göstəriciləri.

197. Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aiddir

- müqayisəli göstəricilər, daxili göstəricilər
- ✓ Patent-hüquq göstəriciləri, texnoloji göstəricilər
- Unifikasiya göstəriciləri, müqayisəli göstəricilər.
- plan göstəricilər, ekoloji göstəricilər.
- faktiki göstəricilər, nisbi göstəricilər.

198. Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aid deyil

- Təyinat göstəriciləri
- ✓ müqayisəli göstəricilər
- Texnoloji göstəricilər
- Unifikasiya göstəriciləri
- Mötəbərlik göstəriciləri

199. Bazarın marketing tədqiqatları əsasında məmulata tələblər ifadə edilir.

- ✓ məhsulun texniki səviyyəsi; beynəlxalq standartlar, keyfiyyət səviyyəsi
- daşınma xərcləri, nomenkalatura, biznes-plana uyğunluq.
- məhsulun rəngi, gömrük rüsumları, daşınma xərcləri, nomenkalatura.
- qiymət siyasəti, standartlara uyğunluğu, biznes-plana uyğunluq
- məhsulun texniki səviyyəsi, gömrük rüsumları, məhsulun rəngi. forması

200. Rəqabət qabiliyyətinin təhlili məhsulun həyat silsiləsində aparılma qaydası.

- aylıq, dövrün sonunda
- ✓ fasiləsiz və sistemli
- hər həftə, dövrün əvvəlində
- hər gün, dövrün sonunda
- ildə birdəfə, operativ

201. Ödəmə qabiliyyətinin təhlil prosesində bu göstərici nəzərə alınmır

- Aktivlərdə dövriyyə vəsaitinin payı
- ✓ Material dəyərləri ehtiyatının Likvidlik əmsalı
- Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı
- Cari aktivlərdə istehsal ehtiyatlarının payı
- Xüsusi dövriyyə vəsaitinin həcmi

202. Ehtiyat və xərclərin qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ümumi likvidlik əmsalı
- ✓ əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı
- mütləq likvidlik əmsalı
- nisbi likvidlik əmsalı
- ara likvidlik əmsalı

203. Əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı

- pul vəsaitin qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ✓ ehtiyat və xərclərin qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- debitor borcların qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- pul vəsaitin və debitor borcların qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- qismüddətli maliyyə qoyuluşların qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

204. Pul vəsaitin, qismüddətli maliyyə qoyuluşların, debitor borcların və ehtiyat və xərclərin cəminin qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- mütləq likvidlik əmsalı
- ✓ ümumi likvidlik əmsalı
- ara likvidlik əmsalı
- ehtiyatının Likvidlik əmsalı
- nisbi likvidlik əmsalı

205. Pul vəsaitin, qismüddətli maliyyə qoyuluşların və debitor borcların cəmini qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- mütləq likvidlik əmsalı
- ✓ ara likvidlik əmsalı
- ehtiyatının likvidlik əmsalı
- ümumi likvidlik əmsalı
- nisbi likvidlik əmsalı

206. Pul vəsaiti ilə qismüddətli maliyyə qoyuluşların cəmini qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- nisbi likvidlik əmsalı
- ✓ mütləq likvidlik əmsalı
- ehtiyatının Likvidlik əmsalı
- təcili likvidlik əmsalı
- ara likvidlik əmsalı

207. Ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi hesablanır.

- Aktivlərdə dövriyyə vəsaitinin payı
- ✓ Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı
- Cari aktivlərdə istehsal ehtiyatlarının payı
- Material dəyərləri ehtiyatının Likvidlik əmsalı
- Xüsusi dövriyyə vəsaitinin həcmi

208. İşgüzar fəallıq göstəriciləri:

- ümumi məhsulun likvidlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı
- ✓ dövriyyə kapitalının dövrəni əmsalı; xüsusi kapitalın dövrəni əmsalı.
- manevrlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.

- maliyyə levirici, müstəqilliyi əmsalı
- ümumi ödəmə əmsalı, təcili likvidlik əmsalı

209. Likvidlik göstəriciləri:

- xüsusi vəsaitlə təmin olunma əmsalı, xüsusi dövriyyə vəsaitlərinin manevrlilik əmsalı
- ✓ ümumi ödəmə əmsalı, təcili likvidlik əmsalı, vəsaitlər səfərbər edilməklə likvidlik əmsalı.
- xüsusi kapitalın dövrəni əmsalı, məcmu kapitalın dövrəni əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.
- ümumi məhsulun likvidlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.
- manevirlik əmsalı, maliyyə levirici, müstəqilliyi əmsalı.

210. İqtisadi artımın sabitliyi əmsalı hesablanır.

- material xərclərin illik ümumi məhsulun nisbəti
- ✓ xalis mənfəətin xüsusi kapitalının orta məbləğinə nisbəti
- xalis mənfəətin orta məbləği ümumi məhsulun nisbəti
- illik ümumi məhsulun orta məbləğinin istehsalın dəyərinə nisbəti
- əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.

211. İstehsalın iqtisadi səmərəliliyi əmsalı hesablanır

- illik ümumi məhsulun istehsalın dəyərinin hasilidir
- ✓ illik ümumi məhsulun istehsalın dəyərinə nisbəti
- material xərclərin illik ümumi məhsulun nisbəti
- əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.
- maya dəyəri illik satılmış məhsulun hasilidir

212. Bir neçə dövr ərzində məhsulun realizə edilməsinin dinamikasının və strukturunun öyrənilməsi.

- operativ təhlil
- strateji təhlil
- müqayisəli təhlil
- ✓ trendlərin təhlili
- daxili təhlil

213. Bazarın vəziyyətini nəzərə almaqla təşkilatın cari imkanlarının fəal öyrənilməsi prosesidir.

- strateji təhlil
- ✓ operativ təhlil
- daxili təhlil
- xarici təhlil
- müqayisəli təhlil

214. Təşkilatın uzunmüddətli perspektivə bazarda mövqeyinin tədqiqatı və proqnozlaşdırılmasıdır.

- müqayisəli təhlil
- ✓ strateji təhlil
- daxili təhlil
- xarici təhlil
- operativ təhlil

215. Təşkilatın bazara uyğun olaraq, məhsulların qiymətlərinin müəyyən edilməsi və tənzimlənməsi prosesidir.

- trendlərin təhlili
- ✓ qiymət siyasəti
- çeşid siyasti,
- plan çərçivəsi
- müqayisə təhlil

216. Bazarın tutumunun dinamikasına təsir edən amillər

- b.çeşid, məhsulun keyfiyyəti, istehsal fondların texniki vəziyyəti.
- ✓ tələbin genişlənməsi, rəqabət qabiliyyəti, inflyasiya, qiymət siyasəti.
- tələbin genişlənməsi, rəqabət qabiliyyəti, material təminatı
- istehsal fondların texniki vəziyyəti.cari bazarın öyrənilməsi
- qiymət siyasəti, tələb, təklif, qeyri-xətti proqramlaşdırma

217. Çoxölçülü (matrisa) metodlarına aiddir.

- SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- ✓ SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- Delfi" metodu, fəlakətlər nəzəriyyəsi
- Müqayisə metodu, balans
- Qruplaşdırma, blaknot

218. SWOT-təhlil, "Mak-Kinsi"və BKQ matrisası marketing təhlilini hansı metodlar qrupuna aiddir.

- Ekspert qiymətləndirmə metoduna aiddir.
- ✓ Çoxölçülü metodlarına aiddir.
- İqtisadi təhlilin ənənəvi metodlarına aiddir.
- Evristik metodlarına aiddir.
- İqtisadi-riyazi metodlarına aiddir.

219. Ekspert qiymətləndirmə metoduna aiddir

- qruplaşdırma, blaknot
- ✓ Delfi" metodu, fəlakətlər nəzəriyyəsi.
- müqayisə metodu, balans
- SWOT-təhlil statistik metodları
- SWOT-təhlil, "Mak-Kinsi" matrisası

220. Nəticə göstəricisi bir neçə arqumentin funksiyası kimi təqdim edilən metod

- indeks metodu
- ✓ integral metodu
- zəncirvari yerdəyişmələr metodu
- detallaşdırma metodu
- müqayisə metodu

221. Aşağıdakılardan biri marketing təhlilinin vəzifələrinə aid deyil

- ümumiyyətlə bazarın tutumunu və konkret təşkilatın bazar payını qiymətləndirmək;
- ✓ təşkilatın zəruri işçi qüvvəsilə təminatının qiymətləndirilməsi;
- qiymət siyasətini və çeşid portfelinin formalaşmasını təhlil etmək;
- məhsulun rəqabət qabiliyyətini təhlil etmək və qiymətlən-dir-mək.
- cari bazar tələbini müəyyən etmək, tələbin elastikliyi təhlil etmək;

222. Marketing təhlilinin məqsədinə aiddir:

- material təchizatını öyrənməsi
- ✓ daxili və xarici bazarın öyrənilməsi
- avadanlığın texniki vəziyyətinin öyrənilməsi
- əmək ehtiyatlarının öyrənilməsi
- maliyyə nəticələrinin öyrənilməsi

223. Yaranmış bazar vəziyyətinin öyrənilməsini və qiymətləndirilməsini əhatə edir.

- muhasibat ucotu
- ✓ marketing
- audit

- menejment
 - statistika
224. $Y=A+B+C+D$ amillərin hasilini göstərən model adlanır
- multiplikativ
 - ✓ additiv
 - nisbi
 - fərq
 - qarışıq
225. $Y=ABCD$ amillərin hasilini göstərən model adlanır
- additiv
 - ✓ multiplikativ
 - nisbi
 - fərq
 - qarışıq
226. Müqayisə üsulunun tətbiqinin əsas şərtlərindən biri:
- müqayisə olunan göstəricilər fərqli cinsli olmalıdır;
 - ✓ müqayisə olunan göstəricilər eyni cinsli olmalıdır;
 - müqayisə olunan göstəricilər nisbi formaya gətirilməlidirlər
 - müqayisə olunan göstəricilər fərqli ölçüdə olmalıdır;
 - müqayisə olunan göstəricilər yalnız manat formasında olmalıdır;
227. Evristik üsullar qrupuna daxildir
- korelasiyavə qruplaşdırma üsulu
 - zəncirvari yedəyişmə və indeks üsulu
 - korelasiya və variasiya üsulu
 - müqayisə və variasiya üsulu
 - ✓ blaknot və beyinlərin hücumu üsulu
228. Ənənəvi üsullar qrupuna daxildir
- korelasiya və variasiya üsulu
 - ✓ indeks və zəncirvari yedəyişmə üsulu
 - korelasiya, variasiya və blaknot üsulu
 - müqayisə və korelasiya üsulu
 - korelasiyavə qruplaşdırma üsulu
229. İqtisadi riyazi üsullarına aiddir
- bloknot, zəncirvari yerdəyişmə
 - müqayisə, oyun nəzəriyyəsi
 - bloknot, oyun, indeks
 - ✓ reqresiya, korelasiya, variasiya
 - statistik, qruplaşdırma, balans
230. İqtisadi təhlil işində istifadə edilən bütün üsulları hansı qruplara bölünür:
- operativ, evrestik, additiv.
 - multiplikativ, marjinal, səmərəli
 - ✓ ənənəvi, iqtisadi-riyazi, evristik.
 - operativ, təsirli perspektiv
 - zəncirvari yerdəyişmə, operativ, müqayisəli
231. İstifadə olunan informasiya hansı tələblərə cavab verməlidir.

- oxşarlıq, şəffaflıq, yuvarlaşdırılmış, tematik
- elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
- gerçəklik, müqayisəlilik, sistemləşdirmə
- təqribi, elmilik, nisbilik, mütanasiblik
- ✓ dəqiq, münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq

232. Müəsisədə iqtisadi təhlilin informasiya mənbələrinə daxil deyil:

- operativ məlumatlar
- biznes-planlar
- mühasibat uçotu
- statistik,
- ✓ menecment

233. Sistemli təhlil metodunun nəzəri əsası nədir

- proqramlaşma
- tənzimləmə
- planlaşdırma
- induksiya
- ✓ dialektika

234. Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- ✓ Təhlil təqribi olmalıdır.
- Təhlil təsirli olmalıdır.
- Təhlil təsadüfi hallarda deyil, vaxtaşırı (sistematik) aparılmalıdır.
- Təhlil səmərəli olmalıdır.
- Təhlil operativ olmalıdır.

235. Mütləq göstəricilər hesablanma qaydasından asılı olaraq necə fərqlənir?

- sadə və mürəkkəb;
- birbaşa və dolay;
- orta xronoloji, birbaşa və dolay;
- ✓ intervallı, ani, orta xronoloji;
- intervallı, ani, sadə və mürəkkəb;

236. Müqayisə üsuluna aiddir

- daxili, aylıq, rüblük;
- rüblük, daxili və xarici;
- illik, on günlük, rüblük;
- ✓ trend, şaquli və üfüqi;
- nisbi, mütləq, xarici;

237. Evristik üsullar qrupuna daxildir

- zəncirvari yedəyişmə və indeks üsulu
- ✓ blaknot və beyinlərin hücumu üsulu
- müqayisə və variasiya üsulu
- korelasiyavə qruplaşdırma üsulu
- korelasiya və variasiya üsulu

238. Ənənəvi üsullar qrupuna daxildir

- müqayisə və korelasiya üsulu
- ✓ indeks və zəncirvari yedəyişmə üsulu
- korelasiya və variasiya üsulu

- korelasiyavə qruplaşdırma üsulu
- korelasiya, variasiya və blaknot üsulu

239. İqtisadi riyazi üsullarına aiddir

- bloknot, zəncirvari yerdəyişmə
- ✓ reqresiya, korelasiya, variasiya
- bloknot, oyun, indeks
- müqayisə, oyun nəzəriyyəsi
- statistik, qruplaşdırma, balans

240. İqtisadi təhlil işində istifadə edilən bütün üsulları hansı qruplara bölünür:

- operativ, evrestik, additiv.
- ✓ ənənəvi, iqtisadi-riyazi, evristik.
- operativ, təsirli perspektiv
- zəncirvari yerdəyişmə, operativ, müqayisəli
- multiplikativ, marjinal, səmərəli

241. İstifadə olunan informasiya hansı tələblərə cavab verməlidir.

- təqribi, elmilik, nisbilik, mütanasiblik
- ✓ dəqiq, münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq
- elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
- oxşarlıq, şəffaflıq, yuvarlaşdırılmış, tematik
- gerçəklik, müqayisəlilik, sistemləşdirmə

242. Müəsisədə iqtisadi təhlilin informasiya mənbələrinə daxil deyil:

- mühasibat uçotu
- ✓ menecment
- operativ məlumatlar
- biznes-planlar
- statistik,

243. Sistemli təhlil metodunun nəzəri əsası nədir

- induksiya
- ✓ dialektika
- planlaşdırma
- tənzimləmə
- proqramlaşma

244. Mütləq göstəricilər hesablanma qaydasından asılı olaraq necə fərqlənir?

- birbaşa və dolaylı;
- ✓ intervallı, ani, orta xronoloji;
- sadə və mürəkkəb;
- intervallı, ani, sadə və mürəkkəb;
- orta xronoloji, birbaşa və dolaylı;

245. İqtisadi təhlildə göstəricilərin əsas şərti

- eyni olması
- ✓ müqayisəli olması
- nisbi olması
- mütləq olması
- ikidən artıq olmaması

246. Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilmir:

- vergi məbləği
- ✓ satışın rentabelliği
- mütləq maliyyə ödəmələri,
- balans mənfəəti
- vergi güzəştləri

247. Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- ƏDV və aksizlər, satışın maya dəyəri, istehsalın həcmi
- ✓ balans mənfəəti, mütləq maliyyə ödəmələri, vergi güzəştləri, vergi məbləği
- tam maya dəyəri, satışın xüsusi çəkisi, depazitlər
- komersiya xərcləri, imtiyazlı və adi səhmlər dividendlərin
- marjinal gəlir, pul axını, xüsusi kapital, qiymətli kağızlar

248. Təşkilatın maliyyə sabitliyini qiymətləndirir:

- istehsalın rentabelliği
- ✓ maliyyə levirici
- manevirlik əmsalı
- müstəqilliyi əmsalı
- istehsal levirici

249. Satışdan alınan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti bərabərdir

- istehsalın rentabelliği
- ✓ Dövriyyə kapitalının rentabelliği:
- satışın rentabelliği
- maliyyə müstəqilliyi əmsalı
- manevirlik əmsalı

250. Nizamnamə kapitalı xalis aktivlərin dəyərindən artıq olarsa göstərir:

- maliyyə fəaliyyətinin qənaətbəxş olmasını göstərir.
- ✓ maliyyə fəaliyyətinin qeyri-qənaətbəxş olmasını göstərir.
- maliyyə fəaliyyətinin orta səviyədə olmasını göstərir.
- bütü cavablar uyğundur.
- maliyyə fəaliyyətinin yuxarı səviyədə olmasını göstərir.

251. Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir

- diaqnostik təhlil.
- ✓ ekspress-təhlil.
- strateji təhlil.
- operativ təhlil.
- marjinal təhlil.

252. Ekspress-təhlil nədir?

- Qısa müddətdə aparılan təhlil
- ✓ Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir
- Auditor tərəfindən aparılan operativ təhlil
- Maliyyə nəticələrin kompleks şəkildə verilən hesabat
- Müəyyən dövr üçün aparılan maliyyə təhlil

253. Təşkilat özünün ehtiyatlarını formalaşdırma zamanı onun borc mənbələrindən maliyyə cəhətdən asılı olmadığını səciyyələndirir.

- dövriyyədə xüsusi kapitalın olması
- ✓ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
- rentabellik əmsalı

- fondverimi əmsalı
 - ümumi maliyyə müstəqilliyi əmsalı
254. Dövriyyə aktivlərinin formalaşmasına yönəldilmiş məbləğini səciyyələndirir
- ümumi maliyyə müstəqilliyi əmsalı
 - ✓ dövriyyədə xüsusi kapitalın olması
 - rentabellik əmsalı
 - ondverimi əmsalı
 - ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
255. Dövriyyə aktivlərindən istifadə edilməsi səmərəliliyinin səciyyələndirilməsi üçün:
- müstəqillik əmsalı, rentabellik əmsalı
 - ✓ dövriyyə aktivlərinin dövrəni əmsalı; təşkilatın ehtiyatlarının dövrəni əmsalı.
 - rentabellik əmsalı. fondverimi əmsalı
 - ümumi maliyyə müstəqilliyi əmsalı
 - ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
256. Balans mənfəətinin artımı, məhsul satışı həcmində artımına nisbəti bərabərdir
- rentabellik əmsalı
 - ✓ istehsal leveredji;
 - xüsusi kapital
 - müstəqillik əmsalı.
 - maliyyə leveredji
257. Təşkilatın borc mənbələrindən, yəni kreditordən, banklardan və digər borc verənlərdən maliyyə müstəqilliyinin səviyyəsi barədə ümumi təəvvür verir;
- rentabellik əmsalı
 - ✓ ümumi maliyyə müstəqilliyi əmsalı
 - ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
 - dövriyyədə xüsusi kapitalın olması
 - fondverimi əmsalı
258. Balansın əsas vəsaitlər və sair dövriyyədənənar aktivlər bölməsinə aid deyil.
- "Kapital qoyuluşları"
 - " Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər"
 - "Əsas vəsaitlər"
 - «Qeyri-maddi aktivlər»
 - ✓ "Gələcək dövrlərin gəlirləri",
259. Xüsusi vəsaitlərin mənbələrinə aiddir
- "Gələcək dövrlərin gəlirləri",
 - «Uzunmüddətli borclar»
 - "İstehsal ehtiyatları", "Gələcək dövrün xərcləri"
 - "Materiallar" , «Ma-te-ri-al-ların tədarükü və əldə edilməsi»
 - ✓ "Nizamnamə kapitalı", "Ehtiyat kapitalı", "Əlavə kapital".
260. Nəticəvi göstərici - istehsalın gəlirliyi və amillər - müəssisənin balans gəliri, əsas fondlar və dövriyyə vəsaitlərinin orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?
- tam bölünən
 - multiplikativ
 - additiv
 - ✓ qarışıq
 - normativ

261. Nəticəvi göstərici - fond faydalı iş əmsalı və ona təsir edən amillər - buraxılan məhsulun həcmi və əsas istehsalat fondlarının orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?
- multiplikativ
 - additiv
 - normativ
 - qarışıq
 - ✓ tam bölünən
262. Nəticəvi göstərici - əmək ödənişi fondu və ona təsir edən amillər - işləyənlərin orta siyahı sayı və onların orta illik əmək haqqı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?
- additiv
 - normativ
 - qarışıq
 - ✓ multiplikativ
 - tam bölünən
263. Nəticəvi göstərici - satışların gəlirliyi və ona təsir edən amillər - satışdan əldə olunan gəlir və satılan məhsulun maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?
- qarışıq
 - normativ
 - multiplikativ
 - additiv
 - ✓ tam bölünən
264. Nəticəvi göstərici - məhsulun həcmi və ona təsir edən amillər - işləyənlərin sayı və onların orta illik istehsalı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?
- additiv
 - normativ
 - qarışıq
 - ✓ multiplikativ
 - tam bölünən
265. Nəticəvi göstərici - məhsulun maya dəyəri və ona təsir edən amillər - maddi xərclər, əmək ödənişi üçün xərclər, əlavə xərclər və s. arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?
- multiplikativ
 - normativ
 - qarışıq
 - ✓ additiv
 - tam bölünən
266. Nisbi göstəricilər aşağıdakıları əks etdirir :
- ✓ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
 - hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
 - hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
 - tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
 - iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
267. Mütləq kəmiyyət aşağıdakıları göstərir :
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
 - iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
 - hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
 - ✓ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri

- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti

268. Qruplaşdırılmalar aşağıdakılar ilə ifadə olunur :

- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları
- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- ✓ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi

269. Amil və nəticəvi göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur

- ✓ analitik
- struktur
- tipoloji
- sadə və mürəkkəb
- statistik

270. Göstəricilərin daxili quruluşunun (məsələn, istehsalat personalının iş stajı üzrə, peşə üzrə qruplaşdırılması zaman) qiymətləndirilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- tipoloji
- analitik
- ✓ struktur
- statistik
- sadə və mürəkkəb

271. Mülkiyyət növləri üzrə müəssisələrin qruplaşdırılması zamanı hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- statistik
- sadə və mürəkkəb
- ✓ tipoloji
- analitik qruplaşdırılmalar
- struktur

272. Müqayisə zamanı riayət olunmalı şərt :

- göstəricilərin normativ aktlara uyğunluğu, doğruluq
- müqayisə olunan göstəricilərin həqiqiliyi
- ✓ göstəricilərin qarşılaşdırıla bilməsinin təmin olunması
- müqayisə olunan göstəricilərin etibarlılığı
- göstəricilərin müqayisə olunduğu qısa zaman müddəti

273. Faktiki göstəricilərin keçmiş illərin göstəriciləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır

- ✓ iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- xərclərə nəzarət
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

274. Faktiki göstəricilərin normativ göstəricilər ilə müqayisəsinin məqsədi aşağıdakılardır

- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- ✓ xərclərə nəzarət

275. Plan və faktiki göstəricilərin müqayisəsinin məqsədi aşağıdakılardır :
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
 - ✓ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
 - tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
 - istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
 - xərclərə nəzarət
276. İqtisadi təhlil metodikasının ən vacib elementləri aşağıdakılardır :
- determinləşdirilmiş faktor təhlilin modelləri
 - ✓ onun xüsusi üsul və qaydaları
 - iqtisadi - riyazi modellər
 - xarici və daxili faktorlar
 - onun məqsəd və funksiyaları
277. Təhlilin məqsədinin əldə olunmasına tabe olan müəssisə iqtisadiyyatının tədqiqinin analitik üsul və qaydalarının cəmi aşağıdakılar ilə ifadə olur :
- iqtisadi təhlilin məzmunu
 - iqtisadi təhlilin ardıcılığı
 - analitik tədqiqin məntiqi
 - iqtisadi təhlilin obyektı
 - ✓ iqtisadi təhlilin metodikası
278. Təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər sisteminin istifadə olunması, onların dəyişiklikləri və səbəbiyyət - nəticə qarşılıqlı əlaqələrinin tədqiqi aşağıdakıların səciyyəvi xüsusiyyətləridir :
- iqtisadi təhlilin məzmununun
 - ✓ iqtisadi təhlilin metodunun
 - iqtisadi təhlilin obyektinin
 - iqtisadi təhlilin məsələlərinin
 - mühasibat uçotunun metodunun
279. Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :
- işçilərin orta siyahı sayı
 - məhsulun həcmi
 - ✓ kapital
 - əmlak üçün vergi
 - əsas vəsaitlərin dəyəri
280. İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir :
- xətti proqramlaşdırma üsulu
 - korrelyasion - reqression təhlil
 - diferensial hesablama üsulu
 - diskontlaşma üsulu
 - ✓ indeks üsulu
281. İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxil deyil :
- fərqlər üsulu
 - zəncirvari əvəz etmə üsulu
 - ✓ xətti proqramlaşdırma üsulu
 - qruplaşdırma üsulu
 - müqayisə üsulu
282. Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- multimedii;
- təkrarlanan
- qarışıq;
- ✓ multiplikativ;
- mütləq;

283. Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- aktiv;
- ✓ additiv;
- qarışıq;
- təkrarlanan
- mütləq;

284. Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- ✓ nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası

285. İqtisadi təhlilin evristik metodları hansılardır?

- inteqral, indeks, beyin hücumu üsulları
- ✓ beyin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları
- balans üsulu, ekspert üsulu
- riyazi-iqtisadi metodlar
- Zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları

286. İqtisadi təhlilin vəzifəsi aşağıdakıdır :

- maliyyə və istehsal büdcələrinin işlənilib hazırlanması
- müəssisədə biznes - plan və normativlərin tərtib olunması
- istehsal xərclərin smetalarının işlənilib hazırlanması və təsdiq olunması
- ✓ biznes - plan və normativlərin əsaslandırılmasının artırılması
- dövriyyə və dövriyyədən kənar aktivlərin dəyərlərinin qiymətləndirilməsi

287. Xarici amillər, müəssisənin təsərrüfat fəaliyyətinə daim təsir edərək :

- müəssisənin daxilində müxtəlif iqtisadi göstəricilərin kəmiyyətini dəyişdirirlər
- ✓ iqtisadi qanunların təsirlərini əks etdirirlər
- müəssisənin konkret fəaliyyəti ilə bağlıdırlar və tamfaktorə ondan asılıdırlar
- iqtisadi təhlilin məzmunu ilə bağlıdırlar
- zəruri idarə qərarların qəbul olunmasına səbəb olurlar

288. İqtisadi təhlilin tədqiq etdiyi ən əsas, ümumiləşdirən və əhəmiyyətli şey :

- idarəetmə qərarı
- ✓ təsərrüfat proseslərin hərəkəti
- mühasibat hesabatının tərtib edilməsi
- istehsal prosesin idarə olunması
- təsərrüfatdaxili ehtiyatların axtarışı

289. Müəssisələrin təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri aşağıdakıya aiddir:

- iqtisadi təhlil üsulları
- ✓ iqtisadi təhlil obyektləri
- iqtisadi təhlil metodikası elementləri

- iqtisadi təhlil funksiyaları
- iqtisadi təhlil subyektləri

290. İqtisadi təhlildə effektivlik prinsipi aşağıdakını ifadə edir :

- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- ✓ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı

291. İqtisadi təhlildə təsir qüvvəsi prinsipi aşağıdakını ifadə edir :

- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ✓ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir

292. İqtisadi təhlilin prinsiplərindən biri aşağıdakıdır :

- retrospektivlik
- ✓ sistemlik
- münasiblik
- həqiqiqlik
- dəyər qiyməti

293. Determinləşdirilmiş amilli təhlilin aparılması nəyin tətbiq olunmasını nəzərdə tutur?

- statistik müşahidənin təşkilini;
- ✓ kütləvi məlumatların işlənməsində xüsusi proqram vasitələrinin tətbiqini;
- hesablamlar üçün kalkulyatorun tətbiq olunması;
- doğru cavab yoxdur.
- tədqiqat proqramlarının hazırlanmasını;

294. İdarəetmə sistemində toplanan bütün informasiya nəyi təşkil edir:

- informasiya təminatını;
- ✓ informasiya bazasını;
- xarici informasiyanı;
- doğru cavab yoxdur.
- məsələlərin informasiya ilə müşayiət olunmasını;

295. Baş vermiş təsərrüfat prosesi məlumatları əsasında planın icrasına nəzarət məqsədi ilə aparılan təhlil necə adlanır?

- qabaqcadan;
- ✓ sonradan;
- operativ;
- keyfiyyət.
- marjinal;

296. Səhmdarların, kreditorların, investorların sifarişi ilə aparılan təhlil necə adlanır?

- idarəetmə təhlili;
- ✓ xarici maliyyə təhlili;
- ekspress təhlil;
- marjinal təhlil.
- daxili maliyyə təhlili;

297. Maliyyə (xarici) təhlil nəyi əsaslandırmaq üçün aparılır?

- təşkilatın daxili xidməti üçün;
- ✓ maliyyə xarakterli idarəetmə qərarlarının əsaslandırılması üçün;
- nəticə göstəricisinə təsir edən amillərin əsaslandırılması üçün;
- proqnozların hazırlanması üçün.
- xarici istifadəçiləri məlumatlandırmaq üçün;

298. Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi xarakterizə edir?

- hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- ✓ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;

299. Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nə ilə xarakterizə olunur?

- hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- ✓ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;

300. Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili nə ilə xarakterizə olunur?

- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ✓ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;

301. Amilli təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur?

- indeks;
- ✓ zəncirvari yerdəyişmə;
- müqayisə;
- balans.
- mütləq fərq;

302. Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır?

- zəncirvari yerdəyişmə;
- ✓ evristik;
- xətti proqramlaşdırma;
- korrelyasiya.
- balans əlaqələndirmə;

303. İqtisadi təhlil işində istifadə edilən bütün üsulları hansı qruplara bölünür:

- Operativ, evrestik, additiv.
- ✓ ənənəvi, iqtisadi-riyazi, evristik
- operativ, təsirli perspektiv
- zəncirvari yerdəyişmə, operativ, müqayisəli
- multiplikativ, marjinal, səmərəli

304. Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

- mütləq kəmiyyətlərdən

- ✓ öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
- orta kəmiyyətlərdən;
- normativ kəmiyyətlərdən;
- nisbi kəmiyyətlərdən;

305. Adi fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir:

- kredit və borclar üzrə ödənilmiş faizlər.
- depozitlər üzrə alınmış faizlər;
- satışdan pul gəliri;
- bank xidmətlərinin ödənilməsi xərcləri;
- ✓ amortizasiya;

306. Xalis mənfəətdən istifadənin təhlili hansı informasiya əsasın-da aparılır?

- pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
- ✓ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
- mühasibat balansı üzrə;
- uçot siyasəti və izahlı qeydlər üzrə.
- mənfəət və zərər haqqında hesabat üzrə;

307. Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi nədir?

- ötən dövrə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ✓ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi.

308. Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi
- ✓ ötən dövrə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- göstəricilərin artım tempinin qiymətləndirilməsi;

309. Müəssisənin xüsusi kapitalına aiddir:

- debitor borcları;
- hazır məhsul.
- kreditor borcları;
- kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
- ✓ əlavə və ehtiyat kapitalı;

310. Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- ✓ göstəricilərin şaquli təhlili;
- göstəricilərin müqayisəli təhlili;
- göstəricilərin amilli təhlili.
- göstəricilərin trend təhlili;
- göstəricilərin üfiqi təhlili;

311. Hansı göstəricilər maliyyə təhlilinin obyektidir?

- istehsal resursları
- ✓ təşkilatın maliyyə nəticələri, maliyyə vəziyyəti
- istehsalın texniki-təşkilati səviyyəsi
- istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- məsrəflər, məhsulun həcmi, mənfəət

312. Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir?

- istehsal resursları;
- istehsalın təşkilati-texniki səviyyəsi;
- ✓ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- məsrəflər, məhsulun həcmi və mənfəət;
- istehsal məsrəfləri və maya dəyəri.

313. Balansın müqayisəli təhlili:

- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- Ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ✓ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;

314. Balansın trend təhlili:

- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ✓ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;

315. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan əsas informasiya mənbəyi hansıdır?

- analitik uçotun məlumatları;
- ✓ biznes-planın məlumatları.
- operativ uçotun məlumatları;
- maliyyə uçotun məlumatları;
- statistik uçotun məlumatları;

316. Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilmir:

- əməliyyat mənfəəti;
- satışın mayadəyəri;
- ümumi mənfəət;
- ✓ marjinal mənfəət;
- maliyyə gəliri.

317. Satışdan pul gəliri ilə satışın maya dəyəri arasındakı fərq nəyi səciyyələndirir?

- satışdanakənar mənfəəti.
- satışdan mənfəəti;
- vergitutulana qədər mənfəəti;
- ✓ ümumi mənfəəti;
- xalis mənfəəti;

318. Satışdan pul gəlirinin aktivlərə nisbəti səciyyələndirir?

- əməliyyat leviricini;
- aktivlərin quruluşunu;
- aktivlərin rentabelliyni;
- ✓ aktivlərin dövretmə sürətini;
- maliyyə leviricini.

319. Marjinal gəlirin satışdan mənfəətə nisbəti adlanır?

- satışın rentabelliyni.

- zərərsizlik səviyyəsi;
- maliyyə levirici;
- ✓ əməliyyat levirici;
- xərclərin retabelliği;

320. Xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını səciyyələndirən göstərici?

- istehsal leviricinin səviyyəsi;
- məcmu kapitalın rentabelliği;
- ✓ maliyyə leviricinin səviyyəsi.
- borc kapitalının rentabelliği;
- maliyyə sabitliyi ehtiyatının səviyyəsi;

321. Marjinal gəlirin mənfəətə nisbəti nəyi səciyyələndirir?

- xüsusi kapitalından istifadənin səmərəliliğini.
- maliyyəleviricinin səmərəsini;
- istehsalleviricinin səmərəsini;
- borc kapitalından istifadənin səmərəliliğini;
- ✓ əməliyyat leviricinin səmərəsini;

322. Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsəd-lə aparılır?

- gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- mühasibat balansını tərtib etmək üçün.
- ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün
- ✓ xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətli olduğunu müəyyən etmək üçün

323. İnvestisiya qoyuluşunun ötrülməsi səviyyəsi hesablanır:

- vergiyə cəlb edilən mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- xalis mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- investisiyanın ümumi məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.
- balans mənfəətinin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının investisiyanın ümumi məbləğinə nisbəti kimi

324. Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- 1,7645;
- 2,0788.
- 2,1216;
- ✓ 2,0588;
- 2,1839;

325. Müəssisənin xüsusi kapitalı 1680 min manat, aktivlərin cəmi məbləği 1937 manatdır. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ✓ 1,153;
- 0,93212;
- 0,9281;
- 1,218.
- 1,056;

326. Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- 2,0788.
- 2,1216;
- 1,7645;

- ✓ 2,0588 ;
• 2,1839;
327. Müəssisənin maliyyə hesabatında ilin sonuna dövrüyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksi nə qədər olur?
- 0,7612;
• 0,6970 ;
• 0,6161.
• 0,5962;
✓ 0,7963;
328. Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?
- 2
✓ 0
• 1
• 0
• 2
329. Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövrüyyə kapitalı – 1200 min manat, dövrüyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?
- 1
✓ 0
• 2
• 1
• 2
330. Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövrüyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?
- 0
• 2
• 3
• 2
✓ 0
331. Bina, tikili və avavdanlıqlar aid edilir?
- ləng satılan aktivlərə;
• doğru cavab yoxdur.
• yüksək likvid aktivlərə;
• tez satılan aktivlərə;
✓ çətin satılan aktivlərə;
332. Qısamüddətli maliyyə qoyuluşları aid edilir?
- hesablaşma hesabında pul vəsaitlərinə;
• bankda olan pul vəsaitlərinə;
• səhm üzrə dividendlərə.
✓ pul ekvivalentlərinə;
• kassada pul vəsaitlərinə;
333. Cari likvidlik əmsalından istifadənin məqsədi nədir?
- xüsusi kapitaldan istifadəni qiymətləndirmək;
• təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;
✓ təşkilatın ödəmə qabiliyyətin qiymətləndirmək;
• təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;

- təşkilatın işgüzar aktivliyini qiymətləndirməki.

334. Cari likvidlik əmsalı səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını;
- müstəqillikəmsalını;
- maliyyələşdirmə əmsalını.
- maliyyə sabitliyi əmsalını;
- ✓ təşkilatın ödəmə qabiliyyətini;

335. Pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları səciyyələndirir?

- çətin realizə olunan aktivləri;
- orta riskli aktivləri.
- ləng satıla bilən aktivləri;
- tez satıla bilən aktivləri;
- ✓ yüksək likvid aktivləri;

336. Gələcəkdə investisiya məbləğinin azalması üzrə maliyyə əməliyyatı necə adlanır?

- artım;
- azalma.
- kompaundinq;
- bölmə
- ✓ diskontlaşdırma;

337. Xalis investisiyanın örtülməsi səviyyəsi hesablanır:

- balans mənfətinin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- xalis investisiya məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.
- xalis mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- vergiyə cəlb edilən mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının xalis investisiya məbləğinə nisbəti kimi ;

338. Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ümumi daxili məhsul.
- əsas əməliyyat gəliri;
- ✓ xalis mənfəət;
- kapital ehtiyatları;
- emissiya gəliri;

339. Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- müəssisə fəaliyyətinin səmərəliliyinin yüksəlməsini;
- məhsula olan qiymətlərin artmasını;
- dövryyə aktivlərinin dövryyəsinin aşağı düşməsinə;
- dövryyə aktivlərinin dövryyəsinin yüksəlməsini.
- ✓ müəssisə fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;

340. Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- ehtiyat kapitalı;
- səhmdarların gəlirləri.
- xüsusi dövryyə vəsaitləri;
- ✓ nizamnamə kapitalı;
- müəssisə işçilərinin mükafatları;

341. Balansın hansı maddələri müəssisənin vəsait mənbələrini əks etdirir?

- əsas, borc və cəlb edilmiş vəsait;
- əsas vəsait, və cəlb edilmiş pul vəsaiti;
- bütün cavablar düzgündür.
- əsas vəsait, nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondu;
- ✓ xüsusi, borc və cəlb edilmiş vəsait;

342. Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
- xüsusi kapital : borc kapitalı.
- xüsusi kapital : aktivlər;
- ✓ xüsusi vəsait mənbələri : balansın valyutası;
- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : cari aktivlər;

343. Xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır:

- xüsusi kapital : balansın valyutası;
- xüsusi dövriyyə vəsaitləri : xüsusi vəsaitlər.
- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
- xüsusi kapital : aktivlər;
- ✓ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : dövriyyə aktivləri;

344. Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- xüsusi kapital : balansın valyutası;
- xüsusi kapital : borc kapitalı.
- borc kapital : aktivlər;
- xüsusi kapital : aktivlər;
- ✓ xüsusi dövriyyə aktivləri : xüsusi kapital;

345. Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

- dövriyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;
- satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərin orta illik dəyəri.
- dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu;
- dövr ərzində dövriyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
- ✓ dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;

346. Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir

- xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində payını
- likvidlik səviyyəsini.
- kapitalın dövr sürətini;
- ✓ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payını
- maliyyə aktivliyinin səviyyəsini;

347. Məsisənin əmlakının quruluşunu hansı göstəricilər xarakterizə edir:

- torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, xüsusi vəsaitlər, hesablardakı vəsaitlər;
- qeyri dövriyyə aktivləri, ehtiyat kapitalı, uzunmüddətli öhdəliklər, debitor borcları.
- qeyri dövriyyə aktivləri, ehtiyat kapitalı, kreditör borcları, debitor borcları;
- ✓ torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, material dövriyyə aktivləri, hesablarda olan vəsaitlər;
- qeyri dövriyyə aktivləri, hazır məhsul, qısamüddətli aktivlər;

348. Aktivlərin strukturunda dəyişiklikləri o vaxtı müsbət qiymətləndirmək olar ki, onların ümumi dəyərində aşağıdakı göstəricilərin xüsusi çəkisi artır:

- hazır məhsulun;
- ✓ yüksək likvidli aktivlərin;
- material ehtiyatlarının;

- əsas istehsal fondlarının;
- debitor borclarının.